



Milli iqtisadiyyat və iqtisadiyyatın
əsas sektorları üzrə

Əlavə 1

STRATEJİ YOL XƏRİTƏLƏRİ

(2016-2018-ci illər ərzində görülmüş işlər)



Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi

- Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək "qızıl qayda"nın qəbul edilməsi
- Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması
- Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi

Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi

- İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılması
- Özəlləşdirmə gündəliyinin uğurla icrası
- Prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi
- Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması

İnsan kapitalının inkişaf etdirilməsi

- Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi
- Əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə insan kapitalının inkişafının stimullaşdırılması

Əlverişli biznes mühitinin inkişaf etdirilməsi

- Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi
- Biznesin davamlılığının möhkəmləndirilməsi

- Makroiqtisadi koordinasiyanın təmin edilməsi məqsədilə **Maliyyə Sabitliyi Şurası** yaradılmışdır;
- Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı büdcə qaydaları ("**qızıl qayda**") təsdiq edilmişdir;
- **Ortamüddətli xərclər çərçivəsi** qəbul edilmişdir;
- Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair **orta və uzun müddət üçün Stratejiya hazırlanaraq təsdiq edilmişdir**;
- Manatın kursunun sabit saxlanılması və makroiqtisadi sabitliyə nail olmaq məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası tərəfindən hər il üzrə **pul proqramı hazırlanaraq təsdiq edilmişdir**;
- Hərtərəfli **vergi islahatları aparılmışdır**;
- Gömrük rüsumlarının 7 pilləli sistemdən 3 pilləli sistemə keçirilməsi **təmin edilmişdir**;
- **Özəlləşdirmə gündəliyinin** yaradılması və idarə olunması üzrə tədbirlər həyata keçirilmişdir;
- İnvestisiya təşviqi sənədinin verilməsi ilə bağlı normativ baza hazırlanmış və dövr ərzində **313 şəxsə 362 investisiya təşviqi** sənədi verilmişdir;
- Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi ilə bağlı **normativ baza işlənib hazırlanmış** və dövr ərzində **119 nəfərə 11,981 min manat ixrac təşviqi məbləği ödənilmişdir**;
- **«Məşğulluq haqqında»** Azərbaycan Respublikasının Qanunu və "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2019-2030-cu illər)" **təsdiq edilmişdir**;
- İşsizlikdən sığorta sisteminin tətbiqi **təmin edilmişdir**;
- Dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyinin artırılması məqsədilə **normativ bazada dəyişikliklər edilmişdir**;
- Statistika infrastrukturunun təkmilləşdirilməsi istiqamətində **iş aparılmışdır**;

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi

- Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək "qızıl qayda"nın qəbul edilməsi
- Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması
- Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi

Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi

- İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılması
- Özəlləşdirmə gündəliyinin uğurla icrası
- Prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi
- Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması

İnsan kapitalının inkişaf etdirilməsi

- Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi
- Əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə insan kapitalının inkişafının stimullaşdırılması

Əlverişli biznes mühitinin inkişaf etdirilməsi

- Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi
- Biznesin davamlılığının möhkəmləndirilməsi

- Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq **həyata keçirilməyə başlamışdır**;
- Texniki şərtlərin "Bir Pəncərə" prinsipi ilə sadəcə 1 sorğu vasitəsi ilə "ASAN Xidmət" mərkəzlərindən əldə olunması **təmin edilmişdir**;
- Elektrikə qoşulmaq məqsədilə "ASAN Xidmət" mərkəzlərində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə **Texniki Şuralar yaradılmışdır**;
- Sahibkarların tikinti obyektlərinin elektrik enerjisinə qoşulması prosesi əvvəlki 7 prosedura (69) gündən sadələşdirilərək «ASAN xidmət» vasitəsilə **2 prosedura (20 gün) endirilmişdir**;
- Tikinti və istismar üçün icazələrin alınması "Bir Pəncərə" prinsipi əsasında elektron şəkildə Şəhərsalma və arxitektura Komitəsinin rəsmi internet saytı üzərindən **həyata keçirilməsi təmin edilmişdir**;
- Ekspertizası tələb olunmayan **obyektlərin siyahısı genişləndirilmişdir** və icazə müddəti **15 günə endirilmişdir**;
- İstismara qəbul müddətinin 10 günə endirilməsi **təmin edilmişdir**;
- Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının («kupça») Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kağız qaydada alınması prosesi ləğv olunaraq bütün çıxarışların "Elektron Hökumət Portalı"ndan elektron qaydada **əldə edilməsi təmin edilmişdir**;
- Daşınmaz əmlakın yüklülyünə dair qanunvericilik təkmilləşdirilmiş və daşınmaz əmlakın yüklülyü reyestri **yaradılmışdır**;
- Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı **elektron qaimə - fakturaların verilməsinə başlanılmışdır**;
- Qeyri-neft sektorunun stimullaşdırılması məqsədilə qeyri-neft sektorunda fəaliyyət göstərən qeyri dövlət təşkilatlarında çalışan işçilərin əmək haqlarının 8 min manatadək hissəsi gəlir vergisindən **tam azad edilmiş**, habelə işəgötürənlərin məcburi dövlət sosial sığortası üzrə öhdəliklərinin bir hissəsi azaldılaraq **işçinin üzərinə qoyulmuşdur**;
- Əhəmiyyətli gömrük islahatları aparılmış və **"Yaşıl Dəhliz" sistemi tətbiqi təmin edilmişdir**;

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi

- Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək "qızıl qayda"nın qəbul edilməsi
- Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması
- Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi

Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi

- İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılması
- Özəlləşdirmə gündəliyinin uğurla icrası
- Prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi
- Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması

İnsan kapitalının inkişaf etdirilməsi

- Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi
- Əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə insan kapitalının inkişafının stimullaşdırılması

Əlverişli biznes mühitinin inkişaf etdirilməsi

- Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi
- Biznesin davamlılığının möhkəmləndirilməsi

- **Azexport.az və Rəqəmsal Ticarət Qovşağı platformaları** yaradılmış, ticarət nümayəndəlikləri, onlayn ixrac ərizəsi, ixrac missiyaları, ticarət evləri və ixrac subsidiyaları kimi **təşviq metodları istifadə edilmişdir**;
- "Dövlət satınalmalarının vahid internet portalı" yaradılmış və elektron satınalma institutu yaradılmış və bu istiqamətdə **qanunvericilik bazası təkmilləşdirilmişdir**;
- Dövlət satınalmalarında KOS subyektlərinin **minimum iştirak payı müəyyənəndirilmişdir**;
- Kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi məqsədilə «Azərbaycan Kredit Bürosu» yaradılmış və MKR və özəl kredit büroları arasında **məlumat mübadiləsi təşkil edilmişdir**;
- Kiçik iddiaların meyarları və kiçik iddialara münasibətdə sadələşdirilmiş prosedur qanunvericilikdə **təsbit edilmişdir**;
- Məhkəmə prosedurlarının tənzimlənməsi **standartları daha da təkmilləşdirilmişdir**;
- «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu **qəbul edilmişdir**;
- Vəkillərin istifadəsi üçün elektron iş idarəedilməsi sistemi üzrə hüquqi baza və inzibatçılıq **daha da yaxşılaşdırılmışdır**;
- Şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində **qanunvericilik təkmilləşdirilmişdir**;
- «Elektron məhkəmə» sisteminin **tətbiqi genişləndirilmişdir**;
- İpoteka predmetinin açıq bazarda (hərracda) satılması ilə yanaşı, elektron qaydada keçirilən hərracda da satılması **qanunvericilikdə təsbit edilmişdir**;
- İpoteka predmetinə tutmanın yönəldilməsi hüququ ilə bağlı ipoteka üzrə öhdəliyin icrasının ümumi deyil, konkret müddətə (60 təqvim günü və daha çox) gecikdirilməsi **qanunvericilikdə təsbit edilmişdir**;
- İpoteka predmetinə tutmanın yönəldilməsi üzrə mexanizmlər konkretləşdirilmiş və **qeyri-müəyyənliklər tam aradan qaldırılmışdır**;
- Təkrar hərracın keçirilməsi üzrə gözlənilməli müddət həddi 45 gündən 20 günə azaldılmaqla, **bu sahədə operativlik və səmərəlilik artırılmışdır**.

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

- Ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi
- Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması
- Maliyyəyə çıxışın asanlaşdırılması
- Kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması
- Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi
- Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması
- Ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunması
- Aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi

- Qida təhlükəsizliyi Agentliyi **yaradılmışdır**;
- Qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətində **paralellik aradan qaldırılmış** və **effektiv tənzimləmə sistemi** qurulmuşdur;
- “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” **təsdiq edilmiş** və tətbiqi nəticəsində dövr ərzində **pambıq lifi ixracı həcm baxımından 10 dəfə, dəyər baxımından 13 dəfə artmış, istehsalı 3 dəfəyədək artmış** və pambıqçılığa ümumilikdə dövr ərzində 30 milyon manata yaxın **subsidia verilmişdir**;
- “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və tətbiqi nəticəsində **barama istehsalı 7 dəfəyədək artmış, 3,7 milyon manata yaxın subsidia verilmişdir**;
- “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” **təsdiq edilmişdir** və tətbiqi nəticəsində **tütün istehsalı və ixracı 2 dəfəyədək artmışdır**;
- “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” **təsdiq edilmişdir**;
- “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” **təsdiq edilmişdir**;
- Aqrobiznesin inkişafına dəstək infrastrukturunun formalaşdırılması istiqamətində iş aparılaraq ölkəmizdə **aqropark şəbəkəsi genişləndirilmişdir**;
- Kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müvafiq mexanizmlər işlənib hazırlanaraq **tətbiqi təmin edilmişdir**;
- İstehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması **istiqamətində əsaslı iş aparılmışdır**;
- Baytarlıq və fitosanitar xidmətləri üzrə laboratoriyaların modernləşdirilməsi istiqamətində **iş aparılmışdır**;

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

- Ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi
- Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması
- Maliyyəyə çıxışın asanlaşdırılması
- Kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması
- Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi
- Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması
- Ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunması
- Aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi

- Aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən məzunların işlə təminatına müvafiq köməkliyin göstərilməsi, «ikili diplom» proqramlarının tətbiqi, Aqrar Universitetin maddi texniki bazasının təkmilləşdirilməsi istiqamətində **iş aparılmışdır**;
- Aqrar təhsil müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri arasında **əməkdaşlıq gücləndirilmişdir**;
- Paytaxt və regionlarda müasir standartlara uyğun ət kəsimi məntəqələri şəbəkəsinin qurulması **dəstəklənmişdir**;
- Meyvə, tərəvəz, kartof və bostan məhsullarının saxlanması üçün, eləcə də taxılçılıq regionlarında kiçik və orta həcmli soyuducu anbarların yaradılması **dəstəklənmişdir**;
- Yükdaşıma xidmətlərinin inkişaf etdirilməsi üzrə **müvafiq tədbirlər görülmüşdür**;
- “Made in Azerbaijan” brendinin beynəlxalq aləmdə tanıtılması istiqamətində hədəf ölkələrə ixrac **missiyaları təşkil edilmişdir**;
- Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin **Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu** açılmışdır və rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında **Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılmışdır**.

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi

- Azərbaycan Turizm Bürosunun yaradılması və turizm məkanlarına dair məlumatlılığın artırılması
- Bakı şəhərinin turizm infrastrukturunun inkişaf etdirilməsi
- Turizm və rekreasiya zonalarının (TRZ) yaradılması

Əlverişli mühitin formalaşdırılması

- Viza rəsmiləşdirilməsi proseslərinin və sərhəd keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi
- Əsas tələb bazarları ilə hava əlaqəsinin təkmilləşdirilməsi

Regional turizm növlərinin inkişaf etdirilməsi

- Sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması
- Qış turizminin inkişafının dəstəklənməsi
- Mədəni turizm marşrutlarının yaradılması
- İşgüzar turizmin inkişafının dəstəklənməsi

Milli turizm keyfiyyət sisteminin yaradılması

- Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində yeni regional turizm peşə məktəblərinin yaradılması
- Turizm üzrə MBA proqramının yaradılması üçün tədbirlərin görülməsi

- Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda aldığı mallara görə ödədikləri əlavə dəyər vergisinin qaytarılmasını özündə ehtiva edən «tax free» sistemi **yaradılmışdır**;
- **Azərbaycan Turizm Bürosu yaradılmış və fəaliyyəti tam** təmin edilmişdir;
- Azərbaycanın turizm potensialının tanınması məqsədilə ölkənin **brendi, loqosu və sloqanı hazırlanmışdır**;
- Təbliğat və təşviqatın aparılması məqsədilə **hədəf ölkə və şəhərlər** müəyyənləşdirilmiş və ölkənin turizm üzrə **Marketing strategiyası** hazırlanmışdır;
- Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi, eləcə də bəzi zonalarda «Hostel» tipli və 2 və 3 ulduzlu yerləşdirmə vasitələrinin yaradılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi ilə bağlı **normativ bazada dəyişikliklər edilmişdir**;
- Xarici ölkələrdə keçirilən turizm sərgilərində **turoperatorların iştirakının** təmin edilməsi istiqamətində iş aparılmışdır;
- Təbliğat və təşviqatın effektiv təşkili məqsədilə müxtəlif ölkələrdə **Azərbaycan Turizm Agentliyinin nümayəndəlikləri** yaradılmışdır;
- 2017-2018-ci illərdə müxtəlif vaxtlarda **Bakıda ilk dəfə Ticarət Festivalı** təşkil edilmişdir;
- Sahibkarlığa Kömək Milli Fondunun tərəfindən turizm sektoruna 2018-ci ildə **11** sahibkarlıq subyektinə **3,085 min manat** güzəştli **kredit vəsaiti ayrılmışdır**;
- Bakının **turizm təqvimi** hazırlanmışdır;
- **«e-viza» sisteminin** əhatə dairəsi genişləndirilmiş, ölkəmizə gələn xaricilər və vətəndaşlığı olmayan şəxslərə həmin sistem vasitəsilə **adi qaydada 3 gün, sürətləndirilmiş qaydada isə 3 saat ərzində** minimum sənəd tələbi ilə viza verilməsi təmin edilmişdir;
- **«Buta airways» yerli uyğun qiymətə** hava yolları şirkəti fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması

- Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması
- KOS üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi
- Dövlət-özəl tərəfdaşlığının və əməkdaşlığının dərinləşdirilməsi
- Rəqabət mühitinin təkmilləşdirilməsi
- Yoxlama və lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi
- Vergi islahatlarının davam etdirilməsi
- KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılması
- Mübahisələrin alternativ həlli imkanlarının təkmilləşdirilməsi
- KOS subyektlərinin müəyyənləşdirilməsi meyarlarının bütün dəstək tədbirlərində tətbiq edilməsi, statistik məlumatların sistemləşdirilməsi

KOS subyektlərinin maliyyə resurslarına sərfəli çıxışının təmin edilməsi

- Müflisləşmə məsələlərinin həlli sahəsində islahatların aparılması
- Kreditlərə zəmanət fondunun yaradılması
- Əmlak məsələləri üzrə fəaliyyətin təkmilləşdirilməsi və maliyyə əlçatanlığının artırılması
- Azərbaycanda lizinq və alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi

KOS-un xarici bazarlara çıxışının artırılması

- KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqi
- Ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması

KOS subyektlərinin bilik və bacarıqlarının artırılması

- Biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi
- Model müəssisələrin yaradılması
- KOS subyektlərinin təlim və tədris imkanlarının artırılması
- Sahibkar düşüncə tərzinin təşviqi
- Qadın sahibkarlığının inkişaf etdirilməsi

Innovasiyaların təşviqi

- Milli innovasiya sisteminin təkmilləşdirilməsi
- Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması

- Kiçik və orta biznesin inkişafı agentliyi **yaradılmışdır**;
- Qanunvericiliyin təsiri analizinin tətbiq edilməsi istiqamətində **iş aparılmışdır**;
- Dövlət satınalmalarında KOS subyektlərinin minimum iştirak payı **müəyyənləşdirilmişdir**;
- Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi **yaradılmışdır**;
- Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılması barədə Azərbaycan Respublikasının Qanunu **qəbul edilmişdir**;
- KOS-un inkişafı məqsədilə stimullaşdırıcı vergi islahatları **aparılmışdır**;
- **«Lisenziyalar və icazələr»** portalı istifadəyə verilmişdir;
- Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma prosesləri daha da **sadələşdirilmişdir**;
- Sənaye klasterlərinin rezidentlərinə verilən güzəşt və imtiyazlar **daha da təkmilləşdirilmişdir**;
- «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu **qəbul edilmişdir**;
- Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları **təsdiq edilmişdir**;
- Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə hüquqi prosedurlar **təkmilləşdirilmişdir**;
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu **yaradılmışdır**;

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması

- Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması
- KOS üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi
- Dövlət-özəl tərəfdaşlığının və əməkdaşlığının dərinləşdirilməsi
- Rəqabət mühitinin təkmilləşdirilməsi
- Yoxlama və lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi
- Vergi islahatlarının davam etdirilməsi
- KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılması
- Mübahisələrin alternativ həlli imkanlarının təkmilləşdirilməsi
- KOS subyektlərinin müəyyənləşdirilməsi meyarlarının bütün dəstək tədbirlərində tətbiq edilməsi, statistik məlumatların sistemləşdirilməsi

KOS subyektlərinin maliyyə resurslarına sərfəli çıxışının təmin edilməsi

- Müflisləşmə məsələlərinin həlli sahəsində islahatların aparılması
- Kreditlərə zəmanət fondunun yaradılması
- Əmlak məsələləri üzrə fəaliyyətin təkmilləşdirilməsi və maliyyə əlçatanlığının artırılması
- Azərbaycanda lizinq və alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi

KOS-un xarici bazarlara çıxışının artırılması

- KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqi
- Ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması

KOS subyektlərinin bilik və bacarıqlarının artırılması

- Biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi
- Model müəssisələrin yaradılması
- KOS subyektlərinin təlim və tədris imkanlarının artırılması
- Sahibkar düşüncə tərzinin təşviqi
- Qadın sahibkarlığının inkişaf etdirilməsi

Innovasiyaların təşviqi

- Milli innovasiya sisteminin təkmilləşdirilməsi
- Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması

- **Azexport.az və Rəqəmsal Ticarət Qovşağı platformaları** yaradılmış, ticarət nümayəndəlikləri, onlayn ixrac ərizəsi, ixrac missiyaları, ticarət evləri və ixrac subsidiyaları kimi **təşviq metodları istifadə edilmişdir**;
- Daşınar əmlakın yüklülüyünə dair qanunvericilik təkmilləşdirilmiş və daşınar əmlakın yüklülüyü reyestri **yaradılmışdır**;
- Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması məqsədilə normativ bazada **dəyişiklik edilmişdir**;
- Yeni sənaye məhəllələrinin və parkları **yaradılmışdır** (cari tarixə ümumi say 9-dur);
- İpoteka predmetinin açıq bazarda (hərracda) satılması ilə yanaşı, elektron qaydada keçirilən hərracda da satılması **qanunvericilikdə təsbit edilmişdir**;
- İpoteka predmetinə tutmanın yönəldilməsi hüququ ilə bağlı ipoteka üzrə öhdəliyin icrasının ümumi deyil, konkret müddətə (60 təqvim günü və daha çox) gecikdirilməsi **qanunvericilikdə təsbit edilmişdir**;
- İpoteka predmetinə tutmanın yönəldilməsi üzrə mexanizmlər konkretləşdirilmiş və **qeyri-müəyyənliklər tam aradan qaldırılmışdır**;
- Təkrar hərracın keçirilməsi üzrə gözlənilməli müddət həddi 45 gündən 20 günə azaldılmaqla, **bu sahədə operativlik və səmərəlilik artırılmışdır**.

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər:
(2016-2020)

Görülmüş işlər
(2016-2018-ci illər)

Mövcud aktivlərin optimallaşdırılması

- Sektorda məhsuldarlığın və səmərəliliyin artırılması
- Enerjiden istifadədə optimal səmərəliliyə nail olunması
- Aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması

Rəqabətə davamlı sektorun yaradılması

- Regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması
- İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi
- Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi
- Xidmət sektorunun inkişaf etdirilməsi

Maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi

- Alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübələrin ötürülməsi
- Beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşmanın təmin edilməsi

- Beynəlxalq layihələr çərçivəsində yerli bazarda ehtiyaclara uyğun yeni təhsil proqramları (kurikulumlar) hazırlanmış, bir sıra peşə təhsili müəssisələrində proqramların pilot olaraq **tətbiqinə başlanmışdır**;
- Milli kontentlə bağlı müddələrin daha təfəssilatlı və dəqiq verilməsi məqsədilə «Satınalmalar haqqında» Azərbaycan Respublikasının Qanununda müvafiq **dəyişiklik edilmişdir**;
- Alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabına qarşılmasına dair görülməli **tədbirlər müəyyənləşdirilmişdir**;
- «enterpriseazerbaijan.com» investisiya məlumat bankı **yaradılmışdır**;
- Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroerintilər zavodu **istifadəyə verilmişdir**;
- Polad boru istehsalı üçün xammalın, o cümlədən polad çubuqların ölkədə istehsalı təmin edilmiş və ilk dəfə olaraq 100 faiz yerli **polad boru istehsalına başlanılmışdır**;

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər:
(2016-2020)

Görülmüş işlər
(2016-2018-ci illər)

Azərbaycanda
tranzit
ticarətin
həcmnin
artırılması

- Azərbaycanın logistika sahəsi üzrə **xüsusi hədəflərinin (bütün yüklər və beynəlxalq marşrutlar üzrə ticarət həcmələri və s.)** müəyyən edilməsi
- Şərqi-Qərbi və Şimali-Cənubi dəhlizlərinə inteqrasiyanı sürətləndirmək üçün **üç əsas layihənin** tamamlanması
- Azərbaycanda rəqabətçiliyin və iqtisadi səmərəliliyin artırılması məqsədilə **logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi**

Tranzit
ticarətdən
yüksək gəlir
əldə edilməsi

- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində **azad iqtisadi zonasının yaradılması**
- Bakı Beynəlxalq Dəniz Ticarət Limanında **ticarət-yönümlü emal mərkəzlərinin** yaradılması
- Bakıda və ölkənin müxtəlif yerlərində **logistika və ticarət mərkəzlərinin** yaradılması

Logistika
sahəsində özəl
sektorun iştirak
səviyyəsinin
yüksəldilməsi

- **Hava yolları sahəsində özəl sektorun** iştirakının artırılması;
- **Dəmir yolları sahəsində özəl sektorun** iştirakının təmin edilməsi;
- **Dəniz nəqliyyatı sahəsində özəl sektorun** iştirakının təmin edilməsi.

- Bakı-Tbilisi-Qars dəmir yolunun **açılışı olmuşdur**;
- «Astara-Astara» dəmir yolu layihəsinin **açılışı olmuşdur**;
- «Ələt azad iqtisadi zonası haqqında» Azərbaycan Respublikasının Qanunu **qəbul edilmişdir**;
- Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının ərazisinin daxil olduğu azad ticarət zonasında insan kapitalının inkişafı ilə bağlı müvafiq təhsil müəssisələri ilə **əməkdaşlıq əlaqələri qurulmuşdur**;
- Qaradağ rayonunun Lökbatan qəsəbəsində **Abşeron Logistika Mərkəzi yaradılmışdır**;
- Hazırda Azərbaycanda hava yolu ilə logistik daşımalar 100 faiz özəl investisiya hesabına yaradılmış **“Silk Way Airlines” şirkəti tərəfindən aparılır**.

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər:
(2016-2020)

Görülmüş işlər
(2016-2018-ci illər)

Mənzil İnşaatı
Dövlət Agentliyinə
müəyyən
strategiya və
hədəflərə
əsaslanan
səlahiyyətlərin
verilməsi

- Mənzil İnşaatı Dövlət Agentliyinin təşkilati strukturunun, vəzifələrinin və dəstək sahələrinin müəyyən edilməsi
- Uyğun qiymətə mənzil təminatı ilə bağlı hədəflərin və dövlət dəstəyi mexanizmlərinin müəyyən edilməsi

Uyğun qiymətə
mənzil bazarının
fəaliyyətinə
əlverişli şərait
yaradan əsas
mexanizmlərin
həyata keçirilməsi

- Torpaq sahələrinin mülkiyyət hüququnun "MİDA" MMC-yə ötürülməsi
- Dövlət mənzil fondunun benefisiarlarının müəyyən edilməsi
- Yerli və beynəlxalq özəl sektor iştirakçıları ilə əməkdaşlığın qurulması
- İpoteka bazarının effektivliyinin təmin edilməsi

- Qanunvericilik bazasının nəzərdən keçirilmiş və müvafiq səlahiyyətlərin Mənzil İnşaatı Dövlət Agentliyinə ötürülməsi **təmin edilmişdir**;
- Bakıda və regionlarda ümumilikdə **47,7 ha** münasib torpaq sahələri müəyyənləşdirilərək mülkiyyət hüquqlarının «MİDA» MMC-yə ötürülməsi **təmin edilmişdir**;
- "Güzəştli mənzil" sistemi vasitəsi ilə **584 mənzil satışa çıxarılmışdır**;
- Yerli investorlarla əlaqə yaradılaraq əməkdaşlıq qurulmuşdur və **58 milyon** manat məbləğində investisiya **cəlb edilmişdir**;
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlığın və tərəfdaşlığın yaradılması üçün **qanunvericilik bazası təkmilləşdirilmişdir**;
- İpoteka kreditinin verilməsi qaydalarına "MİDA" MMC-nin benefisiarlarının seçilməsi ilə bağlı meyarlar **daxil edilmişdir**.

Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər:
(2016-2020)

Görülmüş işlər
(2016-2018-ci illər)

**İşəgötürənləri
n peşə təhsili
sistemine
inteqrasiyası**

- **Müasir standartlara cavab verən tam təchizatlı 10 pilot peşə təhsili müəssisəsinin qurulması:**
 - Pilot peşə məktəblərinin seçilməsi, zərurət olarsa əsaslı təmir edilməsi və ya tikilməsi;
 - İşəgötürənlərlə tərəfdaşlıqlar qurulması və onların pilot məktəblərin yaradılmasına cəlb edilməsi;
 - İşəgötürənlərin ixtisaslı mütəxəssislərinin tədris fəaliyyətinə cəlb edilməsi və s.

**Nəticələrə
əsaslanan
maliyyələşmə
sisteminin
yaradılması**

- Peşə təhsili müəssisələrində məhsul və xidmət istehsalı və satışının təşkili
- Əlavə dövlət, özəl və beynəlxalq maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi
- Məktəblərin əsas fəaliyyət göstəricilərinin seçilməsi və nəticəəsaslı sistemin təşkili

**Məqsədli peşə
proqramlarının
və sektorlar
üzrə spesifik
proqramların
yaradılması**

- KOS subyektləri üçün model müəssisələrin yaradılması istiqamətində fəaliyyətin təşkili və əməkdaşlığın qurulması
- Müxtəlif sektorlar üzrə əmək bazarının tələblərinin qarşılınmasına dəstək göstərilməsi
- Yaşlılar üçün peşə təliminin və ixtisasartırmanın təmin edilməsi

**Peşə təhsili
sisteminin
inkişafına
təkan verəcək
əlavə
vasitələrin
tətbiqi**

- İnfomal və qeyri-formal üsullarla əldə edilmiş sənədlərin tanınması
- Məlumatların şəffaf monitorinqinin və vahid bazasının təmin edilməsi

- Peşə Təhsili üzrə Dövlət Agentliyi **yaradılmışdır**;
- “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” əmək bazarının mövcud və proqnozlaşdırılan tələblərinə uyğunlaşdırılmaqla **yenilənmişdir**;
- Ölkədə fəaliyyət göstərən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunu, maddi-texniki bazası, müəllim-pedaqoji heyətinin potensialı qiymətləndirilməklə **mövcud vəziyyət araşdırılmışdır**;
- Koreya təhsil standartları əsasında 8 ixtisas istiqamətləri üzrə kadrların hazırlanmasını təmin edəcək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yaradılması üzrə **iş aparılır**;
- Pilot peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında **tərəfdaşlıq əlaqələri qurulmuşdur**;
- Pilot peşə təhsili müəssisələrində tədris ediləcək bəzi ixtisaslar üzrə müvafiq **təhsil proqramları (kurrikullar) hazırlanmışdır**;
- Peşə təhsili müəssisələrinə qəbulun “ASAN peşə” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində aparılması **təmin edilmişdir**;
- Peşə təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin və mühəndis-pedaqoji heyətin **bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmışdır**;
- Yeni müəllim heyətinin peşə təhsili və təlimi prosesinə cəlb edilməsi ilə bağlı **stimullaşdırıcı tədbirlər müəyyənləşdirilmişdir**;
- «Peşə təhsili haqqında» Azərbaycan Respublikasının Qanunu **qəbul edilmişdir**;
- Dövr ərzində mövcud 78 peşə (işğal edilmiş ərazilərdə olan peşə məktəbləri də daxil olmaqla) təhsil müəssisəsindən **3-ü əsaslı təmir edilmiş, 4-ü isə yenidən qurulmuşdur**.

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması

- Bank sisteminin kapitallaşması və likvidliyinin təmin edilməsi
- Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması
- Sığorta bazarının inkişafı
- Maliyyə inklüzivliyinin gücləndirilməsi

Maliyyə bazarlarının inkişafı

- Emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması
- İnvestorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması
- Banklararası pul bazarında aktivliyin artırılması

İnfrastrukturun gücləndirilməsi

- Kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi
- Məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi

Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi

- Banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi
- Maliyyə xidmətləri sektorunda konsolidasiya edilmiş riskəsaslı nəzarət modelinin tətbiqi
- Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi
- Maliyyə xidmətləri sektorunun hesabatlılığında şəffaflığın artırılması
- Sığorta fəaliyyətini tənzimləmə və ona nəzarət mexanizminin gücləndirilməsi

Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması

- Maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi
- İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi

Görülmüş işlər (2016-2018-ci illər)

- Bank sektorunun hərtərəfli diaqnostikası **aparılmışdır**;
- Problemlı bankların restrukturizasiyası üzrə institusional və hüquqi **mexanizmlər yaradılmışdır**;
- Prudensial normativlər yenidən işlənərək **təsdiq edilmişdir**;
- «Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı **təsdiq edilmişdir**;
- Sığorta bazarının cari vəziyyətinin diaqnostikası **aparılmışdır**;
- Rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər üçün məsafədən bank hesablarının açılmasının gücləndirilmiş elektron imza ilə aparılması **imkanı yaradılmışdır**;
- «Məhkəmə-hüquq sisteminə islahatların dərinləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi istiqamətində **tapşırıqlar verilmişdir**;
- Emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması məqsədilə **listing prosedurları təkmilləşdirilmişdir**;
- Sahiblik düşüncə tərzinin dəyişdirilməsi istiqamətində **təşviqat və maarifləndirmə işləri aparılmışdır**;
- «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanunu **qəbul edilmişdir**;
- İnvestorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması istiqamətində fərdi və institusional investorlar üçün **stimullar differensiallaşdırılmışdır**;
- Kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi məqsədilə «Azərbaycan Kredit Bürosu» yaradılmış və MKR və özəl kredit büroları arasında **məlumat mübadiləsi təşkil edilmişdir**;
- Daşınar əmlakın yüklülüyünə dair qanunvericilik təkmilləşdirilmiş və daşınar əmlakın yüklülüyü reyestri **yaradılmışdır**.

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər:
(2016-2020)

Görülmüş işlər
(2016-2018-ci illər)

İdarəetmə strukturlarının təkmilləşdirilməsi

- Müstəqil tənzimləyici qurumun yaradılması;
- Telekommunikasiya bazarının liberallaşdırılması;
- Mobil infraqurum investisiya qoyuluşlarının artırılması

Sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlıq və əməliyyat səmərəliliyinin artırılması

- **Rəqəmsal ödənişlərin genişləndirilməsi**
- Sahibkarlıq subyektlərinin texnologiyasəsli əməliyyatlarının genişləndirilməsi
- Texnoloji tədrisin yenilənməsi
- Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi
 - ***mobil hökumət (mGov) konsepsiyasının hazırlanması***
 - ***“Hökumət bulud”un (G-cloud) yaradılması***
- İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadə

Hökumətin və sosial mühitin rəqəmsallaşdırılması

- Dövlət təşkilatlarında **informasiya sistemlərinin təkmilləşdirilməsi**
- İnteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infraqurumunun yaradılması
 - ***Mərkəzi rəqəmsal qeydiyyat sisteminin formalaşdırılması***
 - ***Rəqəmsal reseptin verilməsi***

- Sabit şəbəkədə istismardan çıxarılmış mis xammaldan istifadə edilməsi ilə bağlı atılacaq **addımlar müəyyən edilmişdir**;
- “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” **təsdiq edilmişdir**;
- Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, **təbliğat və təşviqat işi aparılmışdır**;
- Vahid prinsiplər və standartlar əsasında dövlət orqanlarının informasiya sistemlərinin yaradılması üçün “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” **təsdiq edilmişdir**;
- “Elektron hökumət” portalındakı xidmətlərə “ASAN xidmət” standartlarının **tətbiqi təmin edilmişdir**;
- Elektron xidmət provayderləri (təminatçıları) üçün texniki, texnoloji və hüquqi tələblər **müəyyən edilmişdir**.

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi

Strateji yol xəritəsində görülməsi nəzərdə tutulan işlər: (2016-2020)

Görülmüş işlər (2016-2018-ci illər)

Sektorun tənzimlənməsində dayanıqlılığın təmin edilməsi

- Müstəqil tənzimləyici orqanın və məqsədli fondun yaradılması,
- Effektiv xidmət və yığım mexanizmlərinin, kadr təminatının formalaşdırılması

Tam şaxələndirilmiş və ekoloji təmiz elektrik enerjisi istehsalı

- Milli istehsal portfelinin ehtiyat həcmnin artırılması və şaxələndirilməsi
- Elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi

Dünya üzrə orta səmərəlilik standartlarının tətbiqi

- Elektrik stansiyalarının səmərəliliyinin artırılması və itkilərin azaldılması
- İstehlakda səmərəliliyin yüksəldilməsi
- Effektiv tənzimləmə və hərrac mexanizmlərinin yaradılması

Səmərəli qazpaylama infrastrukturunun yaradılması

- Təbii qazın paylanması ilə bağlı bütün növ itkilərin minimuma endirilməsi

Yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması

- İçməli və tullantı su infrastrukturunun tətbiqinin genişləndirilməsi

Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi

- İtkilərin minimuma endirilməsi,
- Sudan istifadə tariflərinin optimallaşdırılması
- Tələb olunan infrastruktur üçün investisiyalar cəlb etməklə su istehlakında səmərəliliyin yüksəldilməsi

Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması

- Ölkədə optimal istilik enerjisi və isti su təchizatı sisteminin genişləndirilməsi
- Normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional tədbirlərin görülməsi və istilik tariflərinin optimallaşdırılması
- Mərkəzləşdirilmiş istilik təchizatı sisteminin səmərəliliyinin təmin edilməsi

- Energetika Nazirliyinin tabeliyində **Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılmışdır**;
- Kommunal xidmətlər sektorunda dövlət qurumları arasında qarşılıqlı ödəməmə üzrə **problem aradan qaldırılmışdır**;
- Kommunal xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi məqsədilə **«ASAN Kommunal» mərkəzləri yaradılmışdır**;
- Elektron xəritə üzərində Şəbəkənin Avtomatlaşdırılmış İdarəetmə Sistemi **yaradılmış və fəaliyyəti təmin edilmişdir**;
- Qazpaylama infrastrukturunu olmayan ərazilərdə qazpaylama şəbəkəsinin yaradılması və ya modernləşdirilməsi üçün **baş plan hazırlanmışdır**;
- Rayon istilik qazanxanalarında istehsal edilən istilik enerjisinin paylanması funksiyasını yerinə yetirən istilik məntəqələrinin, tədricən yenidən qurulmaqla, məhəlli qazanxanalara çevrilməsi layihələrinin iqtisadi təhlili aparılmışdır və görülməli **tədbirlər müəyyən edilmişdir**;
- Texniki şərtlərin “Bir Pəncərə” prinsipi ilə sadəcə 1 sorğu vasitəsi ilə “ASAN Xidmət” mərkəzlərindən əldə olunması **təmin edilmişdir**;
- Tikinti və istismar üçün icazələrin alınması “Bir Pəncərə” prinsipi əsasında elektron şəkildə Şəhərsalma və arxitektura Komitəsinin rəsmi internet saytı üzərindən **həyata keçirilməsi təmin edilmişdir**;
- Sahibkarların tikinti obyektlərinin elektrik enerjisinə qoşulması prosesi əvvəlki 7 prosedura (69) gündən sadələşdirilərək «ASAN xidmət» vasitəsilə **2 prosedura (20 gün) endirilmişdir**.

DIQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK.